

**Köhnadir başər qədər  
Düşüncənin gərdişi,  
Ömür getməsin hədər  
Budur xilqətin işi.**



## HAMLET İSAXANLI:

**“Gələcəyə gedən yol  
düşüncədir, ağıldır...”**

*...Təklik fikrimin süsləndiyi an uca yüksəklik,  
Təklik xəyalının başlandığı an xoş gerçəklilik...  
Flora xanım oxuyur... (Sözləri Hamlet İsaxanlıya,  
musiqisi Nalla İsayevaya məxsusdur.)*

*Man də mahnını diniaya-diniaya oxuyuram.  
Mahnı yox, albəttə, bu sətirləri yazan insan  
haqqında – onun gördüyü çoxşaxəlli yaradıcı işlər,  
həyata keçirdiyi çoxsaylı böyük təyihələr, yazdığı  
şəirlər, kitablar, əmumiyyatla, onunla bağlı hər bir  
sətri oxumağa çalışıram. Oxuduqca da içimi hər  
zəmankı kimi bir qürur hissi bürüyür. Bu hisla hər  
yeni səhifəyə həvəslə bağlanıram... Bir ömrə  
siğdırıa bildiyini bir neçə saatda və bir gündə  
oxuyub bitirə bilmədiyim üçün sevinirəm. Ziyali,  
yaradıcı, eyni zamanda olduqca samimi bir insanın  
həmvətəni olduğunu görə fəxr edirəm. Əslində,  
haqqında çox gözəl mətləbələr demək olar, amma  
onu öz dilindən oxumağınızın daha anımlı  
olacağını düşünlürəm.*

*Bu səbəblə keçirəm səhbətimizə...*

*Beləlikdə, olim və ixtimal xadim, fizika-riyaziyyat  
elmləri doktoru, professor, şair, yazıçı, publisist,  
Xəzər Universitetinin və Avrasiya Akademiyasının  
təsisçisi Hamlet İsaxanlı ilə səhbəti sizə təqdim  
edirəm.*

– Hələ məktəbli iken adəbiyyatla maraqlanan,  
hətta şəhər və hekaya dəftərləri olan Hamlet müəllimin  
adəbiyyata gəlməyi gözlənilən idi... Amma Azərbaycan  
elmi mühiti hazırda sizi daha çox bir elm xadimi  
kimi tanır. Bu mühitə gəlisiiniz barədə danışardınız.

– Dünyada elə insan yoxdur ki, onun marağı yalnız  
bir sahəyə yönəlmış olsun. Dünya rəngbərəng ol-  
duğu üçün bu rənglərin bir çoxunu sevirsən. Təbiətə  
nezər saldıqda, adətan, rəngarəngliyin vurğunu olur  
insan. Kiçik yaşlarından ədəbiyyati sevirdim, məktəbdə tarix keçməyə başlayanda bu fənni da sevdim,  
sonra kimyanı sevdim, ali məktəbdə fizikaya vuruldum (ömürlük)... Riyaziyyata olan sevgim, ilk növbədə,  
atamdan, daha sonra oxuduğum məktəbdən qaynaqlandı. Məktəbimiz riyaziyyata üstünlük verən  
məktəb, atam isə riyaziyyat müəllimi idi. Atam mənim riyaziyyat sahəsi üzrə alım olmağımı arzulayırdı (bəlkə də, zamanın ona imkan vermədiyini mənim əldə etməyimi arzulayırdı). Əmumiyyatla, riyaziyyatın dərin bir poeziyası var. Simfonik musiqini xatırladır mənə. Bu musiqini ilk dinlədikdə anlaşılmaz  
gələ bilər, amma dinlədikdə, incəliklərini anladıqcə  
vurulursan. Yəni riyaziyyatın ahəngini, harmoniya-

sını anladığda onu sevmemek imkansızdır. Riyaziyyatın dərin mənəti bu harmoniya ilə qovuşduğda öündə böyük anlaşma dünya açılır. Bu baxımdan riyaziyyat bir çox elmlərin açarı olan bir dildir. Bütün fənlərə qarşı marağım olsa da, məhz bu sahəni ixtisas seçdiyim üçün özümü xoşbəxt hesab edirəm. Riyaziyyat dünyanın qanunlarını anlamaqda mənə çox kömək edib.

Riyaziyyat çox qısqanc elmdir – qeyri-adı dərəcədə. Riyaziyyatla məşgül olacaqsansa, gərək özünü tamamilə bu sahəyə həsr edəsən. Mütəmadi məşgül olmasan, bu sahəni mənim səyə bilməzsən.

**– Uşaq vaxtı yazdıqlarınızı sonralar dərc etdirdinizmi?**

— Xeyir, dərc etdirmədim. Hardasa 6-ci sinifdə oxuyanda “Əsərlər külliyyatı” yazmışdım (gülür). Şeirlər, hekayələr, hətta 2 dram əsəri də vardi. Təbii ki, o yaşda uşaq ancaq eşitdikləri və ya oxuduqları haqqında yaza bilər. Mən də oxuduğum bədli ədəbiyyatdan və eşitdiklərimdən təsirlənərək yazdım. Ən çox sevdiyim yazıçı Cəfər Cabbarlıdır. Bütün əsərlərini döñə-döñə oxumuşdum və onun təsiri ilə də yazdım. O, sözün sehrbazıdır. Sözdən sanki plastilin kimi hər şey yaradıb.

**– Nəslinizdə ədəbiyyatçı, sizdə bu sahəyə maraq oyadan kimsə var idimi?**

— Məndən böyük bblm oğlu vardi, Ali. Atası müharibədə həlak olduğundan bizdə yaşayırıdı. O, oxuduğu kitabları manimlə müzakira edirdi. Demək olar ki, məndə ədəbiyyata marağı ilk o yaratmışdı. Bir də dayım Vəlli müəllim. Kənd təsərrüfatı üzrə oxusa da, o da ədəbiyyatı çox sevirdi. Adımı da o qoymuşdu. Cəfər Cabbarının tərcüməsində latın qrafikası ilə çap olunan “Hamlet”i oxumaq üçün mənə o vermişdi. Kitab oxuduqca ədəbiyyata daha çox bağlanırdım. Məktəbimizdə Mehman müəllim də riyaziyyat fənni tədris etsə də ədəbiyyat aşığı idi. O, ədəbiyyat dərnəyi təşkil etmişdi. Mən də dərnəyin üzvü idim. Atama demişdi ki, Hamletin yazdıqlarını aparıb Baki'da çap etdirin. Baki söhbəti çxanda yazdıqlarını topladığım dəftəri cirdim. Düzü, bərk qorxmuşdum. Uşaq ağlımla və ya fəhmimlə, yəqin ki, yazdıqlarımın o qədər də orijinal və dərin olmadığını duymuşdum (gülür).

**– İlk kitabınız «Təzadalar» oldu...**

— Gənclik illərində çox yazırdım. Yazdıqlarımı dostlara, tanışlara verirdim, çoxunu saxlamırdım. Özümdə yalnız bəziləri qalmışdı. Əslində, çap olunmağı düşünmürdüm. Sonralar əhatəmiz, ailəvi dost-

larımız çoxaldıqca yazdıqlarımı çap etdirməyi məsləhət gördülər. Görkəmlı filosof Carnal Mustafayev Nailə xanımdan xahiş etdi ki, yazdıqlarımı toplasın. “Təzadalar” kitabım beləcə çap olundu. Kitab uğurlu oldu deyəsan, sonra digər kitablar yarandı. Bir hissəsi isə üzə çıxməq üçün vaxt tələb edir...

**– Deyillənə görə soyadınızı babanız Qaçaq İsa-xandan götürmüsünüz. Yəqin ki, uşaq vaxtı babanız haqqında rəvayətlər də eйтmisiniz?**

— Qaçaq İsaxan XX əsrin 20-ci illərinin sonu va 30-cu İldə Gürçüstan və Ermənistan ərazilərində sovet rejimini qarşı silahlı üsyana başçılıq edib. 33 yaşında öldürülüb. Uşaq vaxtı babam haqqında çox rəvayətlər eйтidirdim. Hamı onu mərd, igid insan kimi tanırıdı. Sonralar babamla bağlı arxivləri araşdırırdım. Onun töratdılı Əşyanları yatırmaq üçün Berlya çox çalışıb, Stalina teleqramı olub. Babamın ölümündən sonra nənəm uşaqları ilə birgə sürgün ediblər. Bir il Qazaxistanda, bir il də Qırğızistanda yaşayıblar. Böyük çətinliklərdən sonra vətənə dönüblər. Atama familyasını İsaxan yazdırmağa icazə vermədilər. Buna görə İsayev olduq. Sonralar mən İsaxan adəbi təxəllüsünü götürdüm.

**– Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə bitirdikdən sonra Moskvaya elm ardınca getdiniz...**

— Düşünürəm ki, dünyada xalqların yarışı gedir və bu yarış, ilk növbədə, elm yarışıdır. Başər yarışında elm və texnologiya hər zaman birinci yerdədir. Üstəlik uğurlu elmi yaradıcılıq böyük ehtirasdır, insanı təvəzük və xoşbəxt edir. Bu səbəblərdən də illər öncə elm adamı olmağa qərar verdim, Moskvada təhsilimi davam etdirdim.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.I.Steklov adına Riyaziyyat İnstitutunda oxudum, tədqiqat apardım, işlədim. Sonralar da dünyani elm vasitəsilə, elm adamı kimi gəzdim. Bir çox xarici ölkələrin aparıcı universitetlərdə muhazırələrləm olub. Elm xadimləri ilə unudulmaz görüşlərin səbəbi də elmda müəyyən uğurlar əldə etdiyimdir. Yəni elm həyatımı yönəndirib, qarşımıda işqli yol açıb.

**– Xarici səfərlər sizə nə verdi?**

— İlk növbədə, müxtəlif elm xadimləri ilə canlı temas, təbii ki, yaradıcılıq üfüqünü genişləndirir, birgə iş, əməkdaşlıq yaranır. Bu məsələnin bir tərəfi. İkinci si, albəttə, xarici səfər dünyagörüşü genişləndirir. Həla sovet dövründə xarici səfərlərdə ölkəmizdə əldə

olunmayan elmi, tarixi, siyasi məlumatları oxumağı, sevdiyim sahələrin tarixi detallarına varmağı çox sevirdim. Xarici saflarda an qıymətli xəzinə olan kitabxanalar və kitab məğazalarında yaşamaq imkanı əldə edirəm, dərin və geniş bir dünya içində qapılıram...

**— Sahv etmirlərəməsə, sizə xaricdə iş təklifi də olub, amma imtiina etmisiniz...**

— Kanadada, Kalqari (Calgary) Universitetində o zaman bir rus professor işləyirdi. Orda səfərdə olan da mənə təklif etdi ki, qalib universitetdə işləyim. Bildirdi ki, əgər qalib burada işləmək istəsən, universitetin rəhbərliyi səninçün bir kafedra da açar. Mənsə bildirdim ki, burada qalib işləyə bilmərəm. Çünkü mənim böyüdüyüm yerin fərqli bir mədəniyyəti, müsləhisi, dili və s. var. Dedim ki, müsləhimizi, öz dillimi, öz ədəbiyyatımızı, poeziyamızı mütemədi izləməsem, öz əhatəmi görməsem, rahat yaşaya bilmərəm. Təsəvvür edin, 1985-ci ildə Kalqarıda İslədiyim vaxt 7 min dollar maaş alırdım. O zaman üçün bu, çox böyük məbləğ idi. Amma düzünü deyim ki, bu, mənimcün sadaladığım mətləblərdən daha vacib deyildi. Azərbaycanda daha vacib işlər görə biləcəyimi düşünürdüm. Bu kimi təkliflər sonralar da oldu. Yalnız Xəzər Universitetini açmağı düşündüyüm il (1990-1991-ci illər) Türkiyədən bir iş təklifinə haradasa bir az isti baxdım. O zaman əmin deyildim ki, mənim bu universitet qurmaq arzum reallaşacaq. O zaman TÜBİTAK —in başqanı, həm də Orta Doğu Teknik Universitetinin riyaziyyat bölümünün başkanı Tosun Terzioğlu mani çox yüksək məvacibə işə davət etdi. Ona bildirdim ki, yeni bir işə başlayıram, əgər alınmasa, bu təklif barədə düşünərəm.

**— Yaxın günlərdə yubileyinə hazırlaşığınız Xəzər Universitetinin nece yaranmasından danışmağınızı istərdim. 25 ildir ki, bu təhsil ocağı fəaliyyət göstərir. Universitetin açılması hansı zərurətdən yaranır?**

— Xəzərin ideyası haqqında “Xəzərin sorağında” adlı bir kitab yazmışam. Kitabı xatirələr şəklində qələmə aldım. Bu ideyanın bir əsas mənbəyi bütün xərici saflarının hazırladığı düşününce olub. Xərici ölkələrdə – Amerika və Avropana gördüğüm, mühazirlər oxuduğum universitet modelləri məni çox maraqlandırmışdı, onlara bənzər ali təhsil ocağının öz ölkəmizdə da olmasına arzulayırdım. Amma quruculuq üçün tələb olunan maddi vəsait kifayət qədər çox olduğundan (üstəlik, bu cür şəxsi təşəbbüslerə ciddi baxılmadığından – Sovet dövrü id) arzumu reallaşdır-

maq çətin idi. Xaricə gedib-gələndə matbuat və televiziya dəvət edir, bəzi fikirlərimi söyləyə bilsədim (məsalən, İlqar Əlfioglu mani «Dalğa» verilişinə çağırılmış və çox maraqlı səhbat olmuşdu). Bir dəfə Şotlandiyadan qayıdarkən yeni bir universitet modelinin yaranması arzusu məni qucağına aldı və ...buyur, qur dedi (bir şeirimdəki fikri azaciq dəyişib deya bilerəm: “bir gün günaha batdım/İçimdəki şələr bənzər fikirləri/-silkləyib oyadtım/sətir-sətir, cümləcümlə/qələmimlə/bəzəyib çöle atdım/özürnə iş yaratdım...”).

Xəzər Universitetinin öz mədəniyyəti var (təşkilati mədəniyyət deyilən anlayış var). Burada təmiz və mədəni bir mühit yarada bilmişik. Nəyinsə mayası halal və yaxşı yоgrulursa, düşünülmüş plan varsa, əzmlə işə sanlırsansa, düzgün işləyirsənsə, ətraf səni qəbul etməyə başlayır. Yaxşı xatırlayıram, parlamentdə Təhsil Qanununun müzakirəsi gedirdi, deyirdilər “özəl” sözü olmaz, əvəzində “qeyri-hökumət” yazılışın. Mən fikrimi bildirdim və dedim ki, qadımdə və orta əsrlərdə təhsil özəl olub, məktəbləri də, mədrəsələri də imkanı olan şəxslər açardılar. Yəni tarixən özəl tədris dövlət tədrisindən çox-çox öncə yaranmışdır (tam dövlət himayəsində olan təhsil XIX əsrə Prussiadan başlayıb). Bu baxımdan özəl təhsilə əgəylilik qəribədir. Sonra zarafatla dedim ki, gəlin təhsil ocaqlarını qanuna özəl və qeyri-özəl kimi adıllarla daxil edək. Gülmüşmə və ad davası bitdi.

**— Xəzər Universitetinin nəşriyyatı bir qədər sonrayadıldı. Bu, hansı tələbatdan irəli gəldi?**

— Nəşriyyat həddindən artıq mühüm işdir və ayrıca bir sahədir. Elmin və ədəbi düşüncənin məhsulunu İnsanlara çatdırmaq lazımdır. Bu istiqamətdə nəşriyyatların üzərinə böyük məsuliyyət düşür. Məsalən, Oxford Universiteti məşhur olduğu qədər onun nəşriyyatı – “Oxford University Press” də maşhurdur, dünyada ən böyük universitet nəşriyyatıdır. Bəzilər universitet nəşriyyatları çox böyük olmasa da, amma çox ciddi, nəfis kitablar (məsalən, ildə 50-100 kitab) və jurnallar naşr edirlər. Biz də bu məqsadla universitetin nəşriyyatını yaradıq. Nəşriyyatımızda elmi, bədii kitablar, konfrans materialları, elmi və populyar jurnallar naşr edilir.

**— Təsis etdiyiniz Avrasiya Akademiyası haqqında danışmağınızı istərdim. Akademiya ilə bağlı hansı planlarınız var?**

— Mənim içimdə hər zaman elm yanğısı yatır (bunu qəti surətdə tərif kimi başa düşməyin, səhbat elm adlı füsun kar gözəlin vurğunu olmaqdən gedir – sevgi bizi dalışınca apanır və biz bunu məmənuniyyatla edi-

rik...). Əvvəl də qeyd etdiyimiz kimi, elm dünya xalqlarının inkişaf səviyyəsini göstərən ilk göstəricidir. Elmin təşkilatı işləri çatındır. Biz düşündük ki, elə bir akademiya yaradacaq ki, elm və sənət akademiyası olsun. Bu Akademiya riyaziyyat və təbiət elmləri, həyat haqqında elmlər, mühəndislik və texnologiya, sosial və humanitar elmlər, musiqi, ədəbiyyat və incasənat sahələrini əhatə etsin. Avrasiya Akademiyası elm və sənətin inkişafına öz töhfələrini verməyə çalışacaq. Qarşısına görkəmli insanları obyektiv surətdə şərəfləndirmək məqsədi də qoyub. Beş nafardan ibarət təsiscilə heyəti müəyyən edildi.

Azərbaycandan bəstəkar Arif Məlikov və məntəsil olunmuşuq. Mən iki qolu təmsil edirəm – riyaziyyat və təbiət elmlərini, həmçinin sosial və humanitar elmləri. Amerikadan Lətfizadə (qeyri-səlis məntəq nəzəriyyəsinin atası) və mikroneurocərrah Mahmud Gazi Yaşargil (hansı ki beynalxalq miqyasda XX əsrin ikinci yarısının beynin cərrahı elan edilib, indi Türkiyəyə qayıdır), bir də Türkiyədən məşhur tarixçi Halil İnalçık (20 ildən artıq Amerikanın aparıcı universitetlərində işləyib, Osmanlı tarixi üzrə dərslər deyib, indi Bilkent Universitetindədir) – bu beş elm və sənət adamı təsisçi heyət olaraq Avrasiya Akademiyasını yaratdıq. Qərara gəldik ki, bizim akademiyanın 30 üzvü olsun. Üzvlər daim bu sayıda qalaçaq, 30 təmamlandıqdan sonra yeni üzv ancaq 30-lardan biri dünyasını dəyişdikdən sonra seçile biləcək. Yanvarda açılış törəni olacaq və rəsmi şəkildə fəaliyyətimizi elan edəcəyik. "Avrasiya əfsanəsi" adlı mükafat da təsis etmişik. Seçiləcək 30 üzvə bu mükafat veriləcək. Üzvlüyə yeni namizədlər həm artıq seçilmiş olan üzvlər, yəni Avrasiya akademikləri tərəfindən irəli sürüləcək, həm də fərdi olaraq hər kəs seçiləmələri üçün öz namizədliklərini təklif edə bilərlər. Akademiyamızın məşhur elm və sənət adamının adını daşıyan beş medalı da təsils edilib. Avrasiya Akademiyası birinci növbədə bütün Türk dünyasını, qismən də digər bölgə və xalqları əhatə edəcək. Baş ofis Azərbaycanda – Bakıda olacaq.

**– "Dünya məktəbi"nin maraqlı adı var...**

– "Dünya məktəbi" bizim sevimli balamızdır. Təhsilin bünövrəsi kiçik yaşlardan və orta məktəbdən düzgün təşkil olunmalıdır ki, ali təhsilə və elmə maraqlıartsın, galəcəyin parlaq insanları yetişsin. Bu səbabdan ilk dəfə Xəzər Universitetinin nəzdində eksperimental siniflər təşkil etdik və çox uğurlu nəticə alındıq. Üçün məktəb açmaq qərarına gəldik. Burada oxuyan uşaqlara öz övladlarımız kimi – tələbkar və qayğıkeşliklə yanaşırıq. Məktəb həm təhsil, həm də

təbiət ocağı olmalıdır və belə də oldu. Məzunlarımız 100 faiz ali məktəblərə qəbul olurlar. Məktəbdə birinci sinifdən başlayaraq ayrıca üç dilda təhsil almaq mümkündür: Azərbaycan türkçəsində, İngiliscə və rusça. Eyni zamanda məktəbin tərkibində Beynəlxalq IB deyilan sistem var. Bu, dünyada yeganə geniş şabaka əməla gətirən çox keyfiyyətli məktəb sistemi dır. Bütün dünya universitetləri bu sistemin üzüne açıqdır, yəni bu məktəblərin məzunlarını məmənuniyyətlə öz tələbələri sırasına daxil etmək istəyirlər.

**– Sizdən söhbət döşəndə dostlarınız xoş xəslyətlinizdən, səmimiliyiniz və sadəliyinizdən danışırlar. Deyirlər ki, Hamlet İsaqanlı insanlığı və alimliyi özündə birləşdirən mükəmmal elm adamıdır. Onunla birçə saat söhbət adama uzun müddət bəs edən bir enerji verir. Bu enerjini haradan alırsınız?**

– Yamanca təriflədin məni, utandırdın... Gəlin öncə səmimilikdən başlayaq. Səmimilik insanın daxili musicisidir. Allədən və kökdən də gələ bilir. Amma fərdiyyətdən də asılıdır. Nyutonun bir sözü var, deyirdi ki, uzağı görməyimin səbəbi nəhənglərin çiyində oturmağımdır. Dünyadaki nəhəngləri görüb dərk edəndə səmimi və sadə, təvazökar olmaya bilmirsən. İnsan dünyanın dərlinliyini və nəhəngliyini görəndən sonra çox rahat olur, o ənginlikdən az da olsa öz payını alır, zövq alır və "məndən yoxdu" demir. Yaxşı elm adamı olmaq? Elmə məktəb keçməyan adam böyük elm xadımı ola bilməz (istedad zəruridir, amma kafi olmaya bilər). Dünyanın elm mərkəzlərini görəsən, oranın havasını udmasan, orada yetişməsən, yaxşı alım ola bilməzsən. Digər tərəfdən adamın içində toplanan sevgi və arzular, eləcə də bılık və təcrübənin yaratdığı potensial enerji üzə çıxmaq istəyir, yaratmaq, qurmaq, özünü sərf etmək istəyir (bılık sərf olunduqca itmir, azalmır, əksinə, yeni keyfiyyət – axıcliq qazanır, enerji isə, bilişlənz ki, itmir, şəklini dəyişir, bir haldan başqa hala keçir).

**– Dostunuz çoxdurmu?**

Dost anlayışı mənimcün bir az qeyri-müəyyən anlayışdır. Dost olmaq – iki ruh halının bir-birinə uyğun gəlməsidir. Mənim ürəyimin bir tezliyi var (radio dəlgələri kimi), o tezliyə sazlanmış, o tezliyə uyğun gələn adam mənim dostum ola bilər. Yəni dost olmaq üçün ruhən qohum olmaq lazımdır. İnsanlar bir-birini tapır, seçilir, bir-biri ilə tam səmimi və xoş ünsiyyətdə olur, natiqədə dostluq yaranır, yəni dostluq bir seçimdir. Dostlarım var, amma çox azdır, daha çox sayda çox yaxşı tanışlarım var.

**– Övladlarınızın təbriyəsində önem verdiyiniz prinsiplər olubmu?**

– Bir neçə prinsip var ki, onlara emel etməlisan – təbriyə, adət-ənənəyə bağlılıq, təlim, təhsil və dün-yagörü ilə bağlı. Dörd qızım var. Mən övladımla öncə dost olmuşam, onları bu prizmadan anlamağa və yardım etməyə çalışmışam. Təhsillərinə çox önem vermişəm. Yaxşı xatırlayıram, «Koroğlu» dastanını da nişanda özüm Koroğlunu ifa etmişəm – ortaya düşüb meydan sulayıb mahni oxuya-oxuya. Onlarda belə maraq yaradaraq oxumağa sövq edirdim. Həmişa öz təxəyyülləri və öz düşüncələri olması üçün onlara sərbəst düşünçə aşılıamağa çalışmışam. Onları elə yetişdirməyə çalışmışam ki, düzgün qərarlar qəbul edə bilsinlər.

**– Genderlə İsləyen bir allımlı onları daha yaxından müşahidə etmək imkanına maliksınız. Bu günü gənclərdə görmək istədiyiniz keyfiyyətlər nələrdi və görə bilmədiyiniz nələrsə varmı? Ümumiyyətlə, gəndərə hər zaman tövsiye etdiyiniz nə olur?**

– Gənclərdə əsas problem düşüncə tərzindədir. İnsanın düşüncəsi dar olanda dünyani anlamaq və yol seçmək çətin olur. İnsanların bir-birini qınaması, hay-küy salmasını anlaya bilmirlər. Adətən, dün-yəvi və geniş düşüncəsi olmayanlar belə olur. Mütləqlikdən uzağa qaçmaq lazımdır. Bax, gənclərimizdə belə düşünçə tərzinin yaranmasını arzu edirəm. Di-gər tərəfdən düşünürəm ki, təhsil ocağının əsas məqsədi gənclərin düşünçə tərzini və zövqünü formalasdırmaqdır. Gənclər özü də dünyani dərindən anlamaq üçün çalışmalı, dünyani anladıqca daha rahat olacaqlarını anlamalıdır, müəllimlərin səylə vacibdir, ancaq kifayat deyil, insan özü-özünü yetişdirməlidir...

**– Sözlerinize yazılın musiqilər içərisində dalm zümrüma etdiyiniz biri varmı?**

– Ruh varsa, onun qidası da olmalıdır. Musiqi də ruhun qidasıdır. Musiqi iç dünyasını tərənnüm edir, sərbəstdir. Sözün musiqiliyə ehtiyacı var, amma musiqinin sözə ehtiyacı yoxdur. Yəni bu mənada musiqi səni istadiyin əngin səmaya ucalda bilər (gülür). Mənim sözlerimə çox tanınmış bestəkarlar musiqi yazıblar: Vəsil Adıgəzelov, Ramiz Mustafayev, Vaqif Gərayzadə, Cavanşir Quliyev, Tahir Əkbər, Cahangir Zülfüqarov, xanımım Naila Isayeva və başqaları (Lütfiyyar İmanov kimi müğənnilər də sözlərimə musiqi yazıblar). Cavanşirin "Ziyarət" adlı poemam əsasında yazdığı musiqiləri, Tahir Əkbərin və Naila xanımının, Vaqif Gərayzadənin "Həsrət" şeirimə yazdıqları mahnilar di-

limdadır, onları evdə, dağda və ya yol gedərkən züm-zümə edirəm.

**– "Azerbaijan sevgi poeziyası" ensiklopedik toplusunun artıq ilk üç kitabı işıq üzü görüb. Ədəbiyyatın təməl mövzusu olan sevgiya diqqət ayırmınız təsadüfi ola bilməz. "Sevacayık, sevgi olmaz" deyirlənlər. Sizin üçün, əsılində, sevgi nədlər, bir düt-turu var mı?**

– Bəşəriyyətin ən universal dayarı məhz sevgidir. Bəşəriyyət sevgi ilə doğrulub, sevgi ilə inkişaf edib. Nifrat savaşlara gətirib çıxarsa da, sevgi qorumaq lətifədən olub. Sevginin ünvanı da genişdir, böyükdür: valideynə, övlada, vətənə, qarşı cinsə və s. Sevgilərin bir ünvanı da yaradıcılıq sevgisidir. Hətta man ona yaradıcılıq ehtirası deyərdim. Yaratığını sev-sevə yaradırsan və bununla yaşıyırsan. Səmimillyi da sevgi yaradır. Həyatın təməlində sevgi olduğunu bətrafa və əmələ yansır. Sevən insan qarışısındakını yüksəldir, özünü yox. Yekəxana insanların içində dərin sevgi olduğuna şübhə edirəm. Onlar üçün hər şeyin mərkəzi özləridir, sevgininsə mərkəzi sevdinin ünvandır. Bu antologiyani tərtib edəndə maraqlı məqamlarla qarşılaşdım. Bəzi şairlərimizdə sevgi hissi "məni sev"lə bağlımış, "sənin sevgin mənəm" mesajı varmış. Amma əsl sevgi qarışındakını gözəl görəmək, qeyri-adı etmək, özünü arxa planda saxlamaqdır. Sevgi şeirlərində şairin qüdrəti ona görə ballı olur ki, sevgi şeirləri yazarkən şair səmimidir, içindəki hissələri ifadə edir. Ümumiyyətlə, yaradıcılıqda haradakı səmimisən, orada gözəl alınmaq ehtimalı böyükdür. Poeziyanın yaranma səbəbi sevgidir. Sevgi mövzusunda poeziya öz qüdrətini tam göstərə bilir, yəni sevgi poeziyası həm də poetik heykəldir, antologiyani hazırlanığımın bir səbəbi da budur. 3 cild nəşr olunub, 4-cü cild hazırlanır. Antologiyani hazırlayanda şairlərin bir çoxunu yenidən keşf etdim. Bəzəl çox tanınmışlarının sevgi mövzusunda az (və zəif) yazdıqlarının, bəzən nisbətən az tanınmışlarının isə bu mövzuda geniş və maraqlı yazdıqlarının şahidi oldum. Hələ davamı olacaq, 10 cildə kimi hazırlanacaq.

**– Şeirdən söz düşmüşkən, Bəxtiyar Vahabzadə deyib ki, bir ondan razıyam ki, özündən naraziyam. Hamlet İsxanının özündən narazı qaldığı vaxtlar olur mu?**

– Əslində, özündən razılıq bir aşağılıq kompleksində irəlli gelir. Sən özünü kifayət qədər güclü və dolğun hiss eləmirsən, istəyirsən ki, ətrafindakılar sən olduğunu daha çox dəyərləndirsinlər, buna görə öz təbliğatına məşğul olursan. Rahat və özünü bilən

insan zamanını özünütəbligə və mənəm-mənəmliyə hər etməz. Özündən narahı olmaq sözü də şablonlaşır. Mənçə, axtarmaq, yeni bilik və duygular arxasında düşmək, həyatın harmoniyasını anlamağa çalışmaq və bu yolda xoşbəxtlik alda etməkdir həyatın manası. (Yəni bu bilik, duyu və harmoniyaya çatmaşıam, tam çatmaq da olmur, o yolda olmaq—budur əsas məsələlə) Özündən razılığını ortaya qoyan adamın xoşbəxt olması müskül məsələdir. İnsanlar bu xoşbəxtlik məfhumunu fərqli başa düşür. Məsələn, Aristotel deyirdi ki, "xoşbəxt olmaq üçün ətrafin fərqli olmalıdır", gərək cəmiyyət yaxşı olsun, mən ondan asılıyam kimi (onun məşhur "insan siyasi həyvandır" sözünün mənası budur). Epikür isə deyirdi ki, elə deyil, sən cəmiyyəti kökündən dəyişə bilməzsəsə (yaşadığın qısa zaman buna kifayət etməyə biler), mövcud cəmiyyətdə, bu çərçivələr içinde də xoşbəxt olmağa çalışmalısan. Deyirdi xoşbəxtlik odur ki, blır bağım var, orada müəyyən sayıda dostlarımı yıga bilirəm, orada ənclər qurusu, çörək-pendir və şərabım var və dostlarımla oturub hər şeydən danışa bilirik. Demək, bu zaman mən xoşbəxtəm. Yəni İnsanın içi bütövdürsə, həyatda öz yerini tutubsa, onun özünü təbliğ etməsinə, ətrafin alqışına ehtiyacı yoxdur. İnsan daima özünü inkişaf etdirməyə və oxuyub öyrənməyə, yəni dünyani dərk etməyə, gözlilik və harmoniyani görməyə, duymağa can atmalıdır.

— Mütallə etmeye zamanınız olurmu? Sizce, mü-

#### **təllənin Insana nə kimi xeyri var?**

— Bu gün şagird və tələba ikən oxuduğumdan da-ha çox oxuyuram. Hər gecə ən azı 50-60 sahifə elmi yazı oxuyuram, bədii ədəbiyyatı daha çox və sürətli oxumaq olur və mütləq nəsə yazırıam. Tarix və fəlsəfə kimi sahələrə aid klassik və çağdaş ədəbiyyatı oxumağa çalışıram. Onlar mənə həm elmi, həm ruhlu qida verirlər. Bədii ədəbiyyat oxumaq, eyni zamanda Insana həmin dövr haqqında elmi-tarixi ədəbiyyat-dan fərqli bilgi verir. Bədii şəkildə yazılın daha insani və yaddaqlan olur. Məsələn, XIX əsrдə Fransada həyat necə olub sualına Balzaki oxumaqla daha yaxşı cavab tapa bilərsən. İnsanların həyat tərzi, nə düşündüyü və güzəranı olduğu kimi göz önünə gelir.

Elm tarixi, mədəniyyət tarixi, düşüncə tarixi, zəkat tarixi ilə bağlı araşdırırmalar apardığımızdan tədqiqatımı kömək edən bu səpkili kitabları daha çox oxuyuram.

— "Naşır"ın oxucularına ürək sözləriniz...

— "Naşır"ın oxucularına bu jurnalı mütəmadi oxumağı, həmçinin maraq dairələrini genişləndirmələrini arzu edirəm. Jurnalınız zövqlüdür, yaxşı seçim edir, yəni zövqləri tarbiya edə biler. "Naşır"ə davamlı və uzunmürlü olmasını diləyirəm.

**Gülnar Maylısqızı**

"Naşır" jurnalı, noyabr-dekabr 2015-ci il

